

NAZİLƏ MAHMUDOVА,
 İBRAHİM QASIMOĞLU

AMEA Naxçıvan Bölməsi

E-mail: nazile.mahmudova.2017@mail.ru

γ-ŞÜASININ TƏSİRİNDƏN SONRA CuGaSe₂ MONOKRİSTALINDA MƏNFİ FOTOVOLTAİK EFFEKTİN YARANMASI

γ - şüalarının təsirindən sonra CuGaSe₂ monokristallarında yaranan mənfi fotovoltaik effektin qiyməti və işarəsinin dəyişməsi müşahidə olunmuşdur. Altın nəticələrdən istifadə edərək lokal səviyyələr və kristalın enerji səviyyələri haqqında məlumat alınmış mümkün olduğu göstərilmişdir.


Açar sözlər: qısa qapanma cərəyanı, fotovoltaik effekt, CuGaSe₂.

CuGaSe₂ monokristalı $A^{\text{I}}B^{\text{III}}C^{\text{VI}}_2$ qrupuna daxil olan yarımkəciriçi birləşmələr ailəsinə mənsubdur və xalkopirit strukturunda kristallaşır (fəza qrupu D¹²2d). Obyekti qadağan olunmuş zonası, günəş elementləri üçün optimal olan qiymətə yaxındır (300 K-də $I_g = 1,65 \text{ eV}$). Bu birləşmə yarımkəciriçi cihazçayırmadə, xüsusilə fotoelementlərin, işıq-qeyddedici cihazların hazırlanmasında böyük üstünlüyü malikdir. Texniki məqsədlər üçün istifadəyə yararlıdır. Bizim tərəfindən həmin nümunədə müsbət fotovoltaik effekt etyondılmışdır [1]. Hazırkı işdə isə mənfi fotovoltaik effektə aid işlərin nəticələri verilmişdir. İşlənmə MDR-23 cihazı vəsitsəsilə həyata keçirilmişdir. Qısa qapanma cərəyanının dağla uzunluğundan asılılığını ölçmək üçün nümunə dəqiq olan elektrometrik voltmetra (B7-30) birləşdirilmişdir. Ölçmələr azot temperaturundan aparılmışdır. Kristallar qaz daşıyıcıları üzəni ilə alınmışdır. Daşıyıcı rəluunu yod oynamışdır. Keçiricilik p-tipdir. Nümunəyə qurğuşun konteynerdə yerləşən ⁶⁰Co izotoplardan çıxan γ-şüaları ilə təsir edilmişdir. Qamma kvantın enerjisi 1,25 MeV-dir. Təcrübələr müqavimətləri $10^2 \div 10^7 \text{ Om} \cdot \text{cm}$ tərtibində olan iynəşəkilli kristallarda aparılmışdır. Mövzunun aktuallığından ibarətdir ki, ilk dəfə olaraq xarici təsirin hesabına kristalın potensial çapının hündürlüğünün dəyişilməsi ilə fiziki xassələrini idarə etmək üçün yeni bir iş görülmüşdür. Məsələn, A^{II}B^{VI} kristallarında (CuGaSe₂ onların analoqudu) aşqarlar vəsitsəsilə polikristallit ləylərin ölçülərini dəyişməklə bunu həyata keçirmişlər [2]. Biz isə bunu γ-şüaları vəsitsəsilə desektlər yaratmaqla həyata keçiririk. Aparılan təcrübələr göstərir ki, bu desektlər keçiricilikdə fəal iştirak edirlər. Məsələnin qoyuluşu – CuGaSe₂ monokristallarının təmiz nümunəsində qısa qapanma cərəyanının spektral asılılığını müəyyənləşdirdikdən sonra, γ-şüası ilə zaman etibarı ilə ($t = 5; 15; 30 \text{ dəq.}$) şüalandırıldıqdan sonra, fiziki xassələrdə baş verən dəyişmələrin öyrənilməsi, konkret olaraq γ-kvantlarının təsirindən sonra meydana çıxan mənfi fotovoltaik effektin tədqiq olunmasından ibarətdir. Təcrübənin metodikası isə ilkin və şüalanmadan sonrakı spektrlərin müqayisəsinə əsaslanaraq həyata keçirilmişdir.


Şəkil 1-dən görüldüyü kimi, sönümənin mövcud olması kristalın qadağan olunmuş zonasında "γ" və "s" rekombinasiya mərkəzlərinin olmasına xəbər verir.

Şəkil 2-dən göründüyü kimi, γ-şüasının təsirindən sonra mənfi fotovoltaik effektin təsir edən əyri mürəkkəb forma almışdır və xarici təsirin hesabına, təmiz kristalın spektrində müşahidə olunmayan ince quruluş elementləri meydana çıxmışdır.

Biza görə bu yeni quruluşlar böyük enerjiya malik γ-kvantların maddənin atomları ilə toqquşması hesabına yaranan Kompton effektinin nəticəsidir. Güclü zərbədən sonra maddənin atomları yerini dəyişmiş və əmələ gələn desektlər konsentrasiyasının artmasına səbəb olmuşdur.




Şəkil 1. CuGaSe₂-da qısa qapanma cərəyanının spektral asılılığı.




Şəkil 2. CuGaSe₂-da γ-şüalanmanın təsirindən sonra (5 dəq.) qısa qapanma cərəyanının spektral asılılığı.

Şəkil 2, 3, 4 spektrlərindən göründüyü kimi, γ - şüalanmadan sonra fotovoltaik effekt işarəsinin dəyişir. Γ-şüalarının gücünən artmasından asılı olaraq, mənfi fotovoltaik effektin qiyməti və istiqaməti də ona uyğun olaraq dəyişir. Axırınca təcrübədə şəkil 4-də spektrin kiçik bir hissəsi müsbət voltaik effektə məxsus olmuşdur. Şüalanmadan sonra çəkilən spektrlərin aşqarlarla aid hissəsində yeni kəskin maksimumlarının meydana goldiyini müşahidə etmək olar. Bunları elektron-deşik cütünləri yaranması ilə də izah etmək olar. Yeni maksimumlar CuGaSe₂-də mövcud olan luminessenssiya maksimumları ilə eynilik təşkil edir [3].



Şəkil 3. CuGaSe₂-da γ-şüalanmanın təsirindən sonra (15 dəq.) qısa qapanma cərəyanının spektral asılılığı.



Şəkil 4. CuGaSe₂-da γ-şüalanmanın təsirindən sonra (30 dəq.) qısa qapanma cərəyanının spektral asılılığı.

γ-şüasının gücünü təcrübədən təcrübəyə artırıqda qısaladıqlı oblastda mənfi fotovoltaik effektin qiymətinin dəyişməməsi, bicevə anomal fotovoltaik effektin mövcudluğunu göstərir. Eyni ilə anomal fotokeçiricilikdə olduğu kimi, CuGaSe₂ monokristallında yaranan mənfi fotovoltaik effektini yeni yaranan eksitonlar və aşqar səviyyələri ilə də əla-

qələndirmək olar. E_g oblastında mənfi fotovoltaik effektin yaranması üçün aşqar səviyyələrin boşalması müüm rol oynayır. Belə fərəz edirik ki, sərbəst yüklerin yerini dəyişməsi eksitonların dağılımasına səbəb olur, bu isə öz növbəsində donor-akseptor səviyyələrinin konsentrasiyasının artması deməkdir. Eksitonların parçalanması elektrik sahəsi ilə də baş verir. CuGaSe₂ monokristalında öz analoqlarına (Al^{II}B^{VI}) uyğun olacaq, səthdəki cərəyanlar həcmdəki cərəyanları üstələyir. Bunu fotosərəyanın qiymətinin müxtəlif gərginliklərdə müxtəlif olması ilə izah edə bilərik [4]. Kiçik müqavimətə malik olan kristallarda, xüsusən kompensasiya olunmuş kristallarda Fermi səviyyəsi valent zonası ilə akseptor səviyyəsi arasında yerləşir. Akseptorların konsentrasiyası ($N_a - N_d$ -dən astılı olur. γ -şüasının gücündə artırdıqca yeni yaranan donorlar tərəfindən [5] sərbəst deşiklərin tutulması keçiriciliyin kompensasiya olunmasına gətirib çıxarırlar.

Fermi səviyyəsi qadağan olunmuş zonaya tərəf hərəkət etməyə başlayır. Bununla da kristalın müqaviməti artır, yəni keçiriciliyin azalmasını müşahidə edirik. Bunu şəkil (2; 3; 4) spektrinə baxanda görürük. γ -şüasının gücünü artırdıqca mənfi fotovoltaik effektin spektri bütöv olaraq aşağıya sürüsür ki, bu cərəyanın qiymətinin azalması deməkdir. Nəticə ondan ibarətdir ki, γ -şüasının gücünü dəyişməklə mənfi fotovoltaik effektin spektrinə təsir etmiş olur. Bu da yuxarıda deyildiyi kimi, potensial çəpərin boyunun dəyişməsi hesabına baş verir, bu isə γ - şüasının təsirindən sonra yaranan defektlər hesabına spektrin istənilən formada yuxarı və aşağıya doğru hərəkət etdirilməsini təmin edir. Şəkil 2; 3; 4 spektrlərindən görünür ki, γ -şüasının gücündən asılı olaraq mənfi fotovoltaik effektin spektri öz qiyməti və istiqamətini dəyişir. Bu faktardan istifadə etməklə kristalin optik oxu, enerji quruluşu haqqında söz deyə bilərik, həmçinin lokal səviyyələr haqqında məlumat əldə edə bilərik.

ƏDƏBİYYAT

1. Kasumoglu İ., Bagirov A. Photovoltaik effekt in CuGaSe₂ // Fizika, 2002, c. 8, № 2. s. 19-22.
2. Сердюк В.В., Стис Л.Е., Гиретски А.Е., Чемерсюк Г.Г., Штилевич А.М. Прыжковая проводимость в халькогенидных стеклообразных полупроводниках // FTPR, 1984, v. 1, t. 18. с. 142-146.
3. Mudriy A.V., Bodnar I.V., Victorov I.A., Gremenyuk V.F., Patuk A.I., Shakin I.A. Exitonic photoluminescence properties of CuInSe₂ and CuGaSe₂ semiconductor compounds // Salford, 8-12 sept., 1997, pp. 413-416.
4. Касумоглу И., Мамедова И. А., Мехтиев Г.С. Влияние поляризующего поля на прыжковую проводимость в монокристаллах CuGaSe₂ // АМЕА-nın Xəbərləri, 2012, № 2, s. 93-96.
5. Брайловский Ю.Ю., Брудний В.Н. // FTPR. 1974, т. 8, в. 5, с. 963-965.

Назиля Махмудова, Ибрагим Касумоглу

ОТРИЦАТЕЛЬНЫЙ ФОТОВОЛЬТАИЧЕСКИЙ ЭФФЕКТ В γ -ОБЛУЧЕННОМ МОНОКРИСТАЛЛЕ CuGaSe₂

После γ -облучения в монокристаллах CuGaSe₂ наблюдалось изменение значения и знака отрицательного фотоэффекта. Показано, что используя результаты исследования, можно получить информацию о локальных и энергетических уровнях кристалла.

Ключевые слова: ток короткого замыкания, фотовольтаический эффект, CuGaSe₂.

Nazila Mahmudova, Ibrahim Kasumoglu

NEGATIVE PHOTOVOLTAIC EFFECT IN A γ -IRRADIATED CuGaSe₂ SINGLE CRYSTALS

The changing of value and sign of negative photovoltaic effect has been observed in γ -irradiated CuGaSe₂ single crystals. It was shown that by using the experimental results one can obtain information on local and energy levels in crystal.

Keywords: short circuit current, photovoltaic effect, CuGaSe₂.

(Akademik Cavad Abdinov tərəfindən təqdim edilmişdir)